



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ
QƏRAR

№ 1/2

Bakı şəhəri

9 yanvar 2020-ci il

AMEA Rəyasət Heyəti aparatının strukturunun
təsdiq edilməsi haqqında

“AMEA Rəyasət Heyəti aparatının strukturunun və kadr təminatının təkmilləşdirilməsi haqqında” AMEA-nın prezidentinin 21 noyabr 2019-cu il tarixli 754 nömrəli sərəncamı ilə yaradılmış komissiyanın təkliflərini nəzərə alaraq və Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin 8.19.27 və 8.24-cü bəndlərini rəhbər tutaraq Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti **QƏRAR ALIR**:

1. AMEA Rəyasət Heyəti aparatının strukturu (əlavə 1) və struktur bölmələrinin rəhbərləri (əlavə 2) təsdiq edilsin.
2. “AMEA Rəyasət Heyəti aparatının strukturu və struktur bölmələrinin rəhbərlərinin təsdiq edilməsi haqqında” AMEA-nın Rəyasət Heyətinin 3 oktyabr 2018 tarixli 14/13 nömrəli qərarının 1-ci bəndi ləğv edilsin.
3. AMEA-nın Rəyasət Heyətinin tabeliyində AMEA-nın inzibati binalarının istismarının və təchizatının təmin edilməsi məqsədilə 108 ştat vahidindən ibarət təsərrüfat idarəsi yaradılsın.
4. AMEA-nın İşlər idarəsinə təsərrüfat xarakterli vəzifə və funksiyalarının icrası məqsədilə 77 nəfəri xidməti müqavilə əsasında işə cəlb etmək səlahiyyəti verilsin.
5. AMEA Rəyasət Heyəti aparatının Maliyyə şöbəsinə (İlqar Quliyev) tapşırılsın ki, AMEA Rəyasət Heyəti aparatının bu qərarın 1-ci bəndi ilə təsdiq edilmiş strukturuna uyğun ştat cədvəlini tərtib edib təsdiq edilməsi üçün 15 fevral 2020-ci il tarixinədək AMEA-nın prezidentinə təqdim etsin.
6. AMEA Rəyasət Heyəti aparatının struktur bölmələrinin rəhbərlərinə tapşırılsın:
 - 6.1. Rəhbərlik etdikləri struktur bölmənin əsasnaməsinin bir ay müddətində hazırlanıb təsdiq edilməsi üçün AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsini təmin etsinlər.

- 6.2. AMEA R yas t Hey ti aparatının Kadrlar v  h quqi t minat  b si (Rzaqlu Hacıyev) il  birlikd  bu q rarın 1-ci b ndi il  t sdiq edilmi  AMEA R yas t Hey ti aparatının strukturunda n z rd  tutulan v zif l r  i  il rin t yin edilməsi bar d  t klifl rini AMEA-nın akademik-katibi AMEA-nın m xbir  zv   mina a Sadıqovla razıla dırmaqla 20 fevral 2020-ci il tarixin d k AMEA-nın prezidentin  t qdim etsinl r.
7. AMEA R yas t Hey ti aparatının l g v edilmi  struktur b lm l rində m vafiq v zif l rd  i l y n i  il rin  m k m qavil l rin  Az rbaycan Respublikasının  m k M c ll sinin 70-ci madd sinin "a" b ndin   sas n 28 fevral 2020-ci il tarixindən xitam verilsin.
8. Q rarın icrasına n zar t AMEA-nın birinci vitse-prezidenti akademik İbrahim Quliyev  h val  edilsin.

AMEA-nın prezidenti



akademik Ramiz Mehdiyev

AMEA-nın akademik-katibi

AMEA-nın m xbir  zv 
 mina a Sadıqov